

Poeziya dilində onomastik leksikanın dinamizmi

Dos. Həmzə Əliyev

ADPU, Azərbaycan dili və onun tədrisi
texnologiyası kafedrası
E-mail: hamza1965@mail.ru

XÜLASƏ:

Lirik növdə mənəni xüsusi ifadə etmə tərzi və ahənglə səsləndirmə məharəti dil materialının elə ünsürünü seçmə vərdişi aşılıyır ki, onun obraz yaratma qabiliyyətini konkret bədii mətn şəraiti parlaq formalarda canlandırma bilsin. Uğurlu üslubi məqamı düzgün seçməklə şair sözü məqsədə müvafiq şəkildə üslubi kəskinlik məqamına qaldırmaqla onun emosional təsir gücünü aşkarlayır. Sözü kəsərli və tutarlı demək bacarığı onun təsvir obyektinə uyğun seçilənməsindən başlayır. Onomastik vahidlərin bədii mətnlərə nüfuzu və seçilən prinsipləri də istisna deyildir. Görkəmli qələm sahiblərinin poetik təcrübəsi göstərir ki, onomastik vahidlərin üslubi məqamlara müvafiqliyi onun söz mühitində dərin rişə atmağına səbəb olur. Həmin sözlərin məndəki uğurlu mövqeyi söz sənətkarının bədii qayəsini dərhal hiss etdirir. Bu baxımdan Məhərrəm Hüseynovun «Göyçə gölü» və «Göyçə həsrətinə həsrət qalaydım» əsərləri diqqət çəkir. Xüsusi qeyd olunmağa layiqdir ki, əsərlərin məzmununa, bədii qayəsinə və estetik mahiyyətinə çökmiş fikir orijinallığı onomastik vahidlərin ifadə gözəlliyi ilə müvazi şəkildə təzahür edir. Onomastik dil materiallara yaradıcı münasibətə müəllif bədii mətni mənə siqləti ilə yüklesə də, toponimik sözlərin kəmiyyət göstəriciləri yorucu ağırlıq, ifadə qəlizliyi əmələ gətirmir, əksinə, tərənnüm və təsvir obyektinin obrazlı şərhinə diqqət yönəldir.

Əsərlərin adından göründüyü kimi, mövzu erməni vandalları tərəfindən zəbt olunmuş tarixi vətənimizlə bağlıdır. Bu mövzu hər bir azərbaycanının gözlərinin kökündə saralan Vətən –Göyçə həsrətidir. Göyçə mövzusu ana yurduna qovuşmağa əli uzalı qalan binəsiblərin, didərginlərin alın yazısı ilə bağlıdır. Göyçə ilə bağlı istənilən münasibətdə deyilən hər bir kəlmə yurd itkisinə düçar olanların ah-naləsi, hayqırıqları, yalvarişalarıdır.

Açar sözlər:dil, üslub, onomastika, poeziya

Rəyçi: dos. Sevda Abbasova

Динамизм ономастической лексики в языке поэзии

Резюме :

В статье рассматриваются стильные оттенки ономастических единиц, использованных в недавней поэзии. Вот некоторые из ярких чувств, которые можно найти в стихах Западного Азербайджана, названиях утраченных мест проживания в результате армянской оккупации. Поэтическое впечатление было проанализировано в поэтической интерпретации географических названий в поэтическом языке на характерных примерах лирических стихотворений М. Гусейнова «Озеро Гойча» и «Тоска Гойче».

В поэзии конкретное содержание контента и умение играть гармонично передают способность выбирать такой элемент языкового материала, чтобы его литературная текстовая среда могла вибрировать. Выбрав правильный стиль успеха, слова поэта раскрывают эмоциональное влияние его стиля, приводя стиль в напряженность. Умение правильно и точно произносить слова начинается с выбора объекта. Влияние ономастических единиц на литературные тексты и принципы отбора не являются исключением. Поэтический опыт выдающихся карандашей показывает, что стиль ономастических единиц соответствует моментам, которые заставляют его глубоко укорениться в словаре. Удачное расположение этих слов в тексте сразу дает художественному смыслу слова художника. С этой точки зрения привлекают внимание произведения Магеррама Гусейнова «Озеро Гоча» и «Я скучаю по Гойче». Примечательно, что оригинальность идей, художественный рок и эстетическая сущность произведений - это сочетание красоты ономастических единиц. Хотя автор придает литературный акцент творческому подходу к материалам ономастики языка, количественные показатели топонимических слов не создают утомительного веса, выразительности, а скорее акцентируют внимание на образе и интерпретации объекта.

Как следует из названия, тема касается нашей исторической родины, захваченной армянскими вандалами. Эта тема - тоска по Родине - Гочче, которая заворачивается в глазах каждого азербайджанца. Тема улицы связана с надписью дворян и преследователей, которые не смогли добраться до своего дома. Каждое слово, сказанное в любом отношении к улице, является трауром, криком и мольбой для тех, кто потерял свои дома.

Ключевые слова: язык, стиль, ономастика, поэзия

Рецензент: доц. Севда Аббасова

Dynamism of onomastic lexianane in poetry language

Summary:

The article deals with the stylus of the onomastic units used in recent poetry. Here existing in the Western Azerbaijan, the names of the lost places of residence as a result of Armenian occupation found his reflection in poem language . M. Guseynov's "Goycha lake "longing for Goycha long, the peculiarities of the geographical names in the poetic language on the basis of the specific examples of lyrical poems were analyzed.

In poetry, the specific content of the content and the ability to play harmoniously convey the ability to select such an element of the language material that its literary textual environments can vibrate. By choosing the right style of success, the poet's words reveal the emotional impact of his style by bringing the style to the tension. The ability to speak words well and precisely begins with their choice of object. The influence of onomastic units on the literary texts and the principles of selection are no exception. The poetic experience of prominent pencils shows that the style of the onomastic units corresponds to the moments that cause it to become deeply entrenched in the vocabulary. The successful position of those words in the text immediately makes the word artist's artistic sense. From this point of view, the works of Maharram Huseynov "The Lake of Gocha" and "I long for the Goycha" draw attention. It is noteworthy that the originality of the ideas, the artistic rock, and the aesthetic essence of the works, is a combination of the beauty of the onomastic units. Although the author imposes a literary emphasis on the creative approach to onomastic language materials, the quantitative indicators of toponymic words do not create tedious weight, expressiveness, but rather focus on the image and interpretation of the object.

As the name suggests, the theme relates to our historical homeland captured by Armenian vandals. This theme is a longing for the Motherland - Koycha, which is in the heart of every Azerbaijani. The theme of the street is related to the inscription of the nobles, the exiles, who were unable to reach their homeland. Every word spoken in any relation to the street is a mourning, shouting and pleading for those who have lost their homes.

Key words:language, style, onomastics, poetry

Reviewer: Assoc. Sevda Abbasova

ANNOTASIYA:

Toponimlərin hər biri ulularımızın yadigar qoyub getdiyi söz abidələri kimi həm duyğulara qanad verir, həm də qəlbimizi dara çəkir. Söz sənətkarı sanki işğal altında olan tarixi yurdumuzun poetik xəritəsini bədii sözlə yaratmaq

istəyir. Dərhal hiss olunur ki, romantik xəyalların qanadları müəllifin doğulduğu müqəddəs məkanın üzərində heç vaxt yorulmur.

Vətən qayğılarından danişan şeirdə fiksiz, odsuz-ocaqsız heç bir onomastik vahid bədii mətnə yol tapa bilməz. Bu da poetik istedadın canlı atributu, qələm əhli üçün xoşbəxtlik sayılan meydardır. Coğrafi adların formalasdırığı poetik xatırələrin həzinliyi ilhamla yazılmışdır ki, bu da vətən mövzulu əsərin ruhundan irəli gəlir, hər onomastik vahid xəyalı bir lövhə yaradır, yurd itkisi ilə bağlı psixoloji aləmin dərinliklərinə, onun gözə görünməz guşələrinə nüfuz edir.

AKTUALLIQ:

Toponimlər diln və mənsub olduğu xalqın tarixni eks etdirən ən mötəbər mənbələrdir. Buna görə də onların tədqiqi, öyrənləməsi mühüm əhəmiyyət kəsb edir. Bədii əsərlərdə işənmiş topomlərin araşdırılması isə yazılıçının fərdi üslubunun öyrənməsi, kontekstual funksiyasının araşdırılması istiqamətində önemlidir.

Torpaqlarımızın 20faizə qədər bir hissəsinin düşmən tapdağında olduğunu nəzərə alaraq, gələcək nəsllərə babalarımızın yurd yerləri haqqında məlumatları çatdırmaq üçün topomlərin öyrənləməsi vacibdir və Azərbaycan dilçiliyinin actual mövzularından biridir.

TƏDQİQAT İŞİNİN METODLARI:

Tədqiqat işində tarixi-müqayisəli, üslubi və areal metodlardan istifadə edilmişdir.

GİRİŞ:

Poeziyada mənani xüsusi mündəricəsi ahənglə səsləndirmə məharəti dil materialının elə ünsürünü seçmə vərdişi aşılıyır ki, onun obraz yaratma qabiliyyətini konkret bədii mətn şəraitit parlaq formalarda canlandırma bilsin. Uğurlu üslubi məqamı düzgün seçməklə şair sözü məqsədəmüvafiq şəkildə üslubi kəskinlik məqamına qaldırmaqla onun emosional təsir gücünü aşkarlayır. Sözü kəsərli və tutarlı demək bacarığı onun təsvir obyektinə uyğun seçiləməsindən başlayır. Onomastik vahidlərin bədii mətnlərə nüfuzu və seçiləmə prinsipləri də istisna deyildir. Görkəmli qələm sahiblərinin poetik təcrübəsi göstərir ki, onomastik vahidlərin üslubi məqamlara müvafiqliyi onun söz mühitində dərin rişə atmasına səbəb olur. Həmin sözlərin mətnindəki uğurlu mövqeyi söz sənətkarının bədii qayəsini dərhal hissət dirir. Bu baxımdan Məhərrəm Hüseynovun «Göyçəgölü» və «Göyçə həsrətinə həsrət qalaydım» əsərləri diqqət çəkir. Xüsusi qeyd olunmağa layiqdir ki, əsərlərin məzmununa, bədii qayəsinə və estetik mahiyyətinə çökmüş fikir orijinallığı onomastik vahidlərin ifadə gözəlliyyi ilə müvəazi şəkildə təzahür edir. Onomastik dil materiallara yaradıcı münasibətə müəllif bədii mətni məna siqləti ilə yükləsə də,

toponimik sözlərin kəmiyyət göstəriciləri yorucu ağırlıq, ifadə qəlizliyi əmələ gətirmir, əksinə, tərənnüm və təsvir obyektinin obrazlı şərhinə diqqət yönəldir.

Əsərlərin adından göründüyü kimi, mövzu erməni vandalları tərəfindən zəbt olunmuş tarixi vətənimizlə bağlıdır. Bu mövzu hər bir azərbaycanının gözlərinin kökündə saralan Vətən – Göycə həsrətidir. Göycə mövzusu ana yurduna qovuşmağa əli uzalı qalan binəsiblərin, didərginlərin alın yazısı ilə bağlıdır. Göycə ilə bağlı istənilən münasibətdə deyilən hər bir kəlmə yurd itkisinə düçər olanların ah-naləsi, hayqırıqları, yalvarişlarıdır.

Ulu yurdun nisgili və kədərini, hüzn və həsrətini yada salan hər bir göyçəlinin dilində bitən vətən acısıdır [2, 6]. Bu duyğuları bizə sərin onomastik vahidlərinin şərhində açıq-aşkar hiss edir, yaşayıraq.

Professor Ə.Tanrıverdi əsərdə sadalanan toponim, hidronim və oykonimlərin poetik funksiyalarından bəhs edərkən Qərbi Azərbaycanın – qədimtürk – oğuz yurdunun, tarixi torpaqlarımızın tikə-tikə doğranaraq milli ağrımıza çəvrilməsini ifadə edən əsər kimi qiymətləndirmiş və qeyd etmişdir ki, «Bu adların, bu sözlərin hər biri doğmadan doğmadır, ruhumuzun bir parçasıdır, adları çəkilən bu yurd yerlərimizin hər biri erməni daşnaklarının əlində əsir-yesirdir, hər biri zar-zar inildəyir» [8].

Toxlucə, Ağbulaq, Şorca, Ardanış,
Cil, Babacan, Pəmbək tarixə tanış.
Ağkilsə, Şışqaya, Məzrədən danış,
Allah, allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax! [3, 9]

Şair bir vaxt canlı şahidi olduğu doğma yurdundakı şairanə məkanlarının coğrafiyasını ürək yanğısı ilə təsvir etməklə, işgalçı tayfaya öz nifrətini də bəyan edir. Vətən gözəlliyyinə qəsd edən düşmənin bu gözəlliklərə sahib olması, bu gözəlliklərdən şərab sərməstliyi qazanması qəzəblə xatırlanır [9, 40]. Düşmənə nifrət reaksiyası erməni dilinə məxsus antroponimlər vasitəsilə ifadə olunur:

Göycə gölü, eşqin qəlbimə sindi,
Göycəli sevgisi sənin bəsindi.
Dünən sənlə xoşbəxt idim bəsindi?
Nədən Bağlo, Xaçık sənlə öyünür,
Mənim ömrüm bu sitəmlə üyünür? [3, 9]
Vartan, Xaçık şeytandan da betərdi,
Niyyətindən qara fitnə göyərdi [3, 14] və s.

Onomastik vahidlərin vasitəsilə faciəmizin tarixi kökləri xatırlanır. Çox sayılı onomastik vahidlərin işləndiyi bəndlər də tariximizdə, tarixi coğrafiyamızda, məkrli düşmənlərimizin xəyanət tarixi də, milyonlarla insanın öz tarixi vətəninin doğma torpaqlarından didərgin düşməsi də tarixi haqsızlıqda, dünya siyasetçilərinin soyuqqanlığı da öz əks-sədasını tapmışdır.

Üç daşın, Xorxorun həsrəti canda,
Yanıram Şorcanı xatırlayanda. [3, 21]
Aşıq Ali kimi söz zərgərin var,
Sözdən inci düzən Ələsgərin var. [3, 21]
Göyçə gölü, Vazgen təzə falaçdı,
Naxələflər üstümüzə ulaşdı. [3, 26]
Kilsənin Vazgeni, Qareginləri,
Yazdı tarixinə qara günləri. [3, 51]
Haykanuşla İvanil qara gəldi,
Səksən səkkizində ilqara gəldi. [3, 58]
Göyçə gölü, elim düşmənlə dərdə,
Onların naləsi çatmadı mərdə,
Vəzir də, Ayaz da başqa hədər də
Demədi: «Göyçə də Vətəndir Vətən»
Çətin də olmadı imdada yetən. [3, 73] və s.
Göyçə gölü, hirsindən cilov gəmir,
Nalə çəkdi Bığlı, Qışlaq, Ağzı bir.
Çənbərəyin gah «Krasni», gah «Karmir»
Bizə tuş eylədi rusac göz qurdu,
Mənim torpağında hay dövlət qurdu. [4, 36]

Zaman-zaman Rusyanın himayəsi və yardımından istifadə edən erməni terrorizmi ardi-arası kəsilməyən həmlələrlə soydaşlarımızı zülm və müsibətlərlə öz dədə-baba torpaqlarından, doğma ocaqların dan sıxışdırıb çıxarmışlar. Azərbaycanlıların öz əzəli tarixi torpaqlarında mövcudluğuna son qoyulması faşist xislətli erməni daşnakları tərəfindən dövlət səviyyəsində həyata keçirildi və türk mənşəli toponimlərin soyqırımı başladı, milli yer-yurd adlarımız ağılaşımaz qəddarlıqla dəyişdirildi. Bu həqiqəti poetik dillə ifadə edən müəllif onomastik leksikadan daha intensiv formalarda istifadə etmiş, tarixi faktları süni yollarla xalqın qan yaddasından uzaqlaşdırmağa çalışanlar nifrətlə yad edilir. Dözülməz faciələr yaşayan toponimlər yağılara olan sonsuz nifrəti canlandırın, dərdli-ələmli sətirlərə çevirilir.

«Göyçə! Sədاسını sevən olubsan,
Bir fərman, möhürlə «Sevan» olubsan». [4, 36]
Göyçə gölü, «Kamo» köhnə Kəvərdi,
Ördəkli, Əfəndi artırdı dərdi.
Çubuqludan ə gördüsə, gəbərdi,
Silib Basarkeçər tarixi adı
Sırıldilar sənə Vardenis yadı. [4, 36]
Göyçə gölü, rəhm görmədi Rəhmənd,
Qırmızıkənd qara geydi – min rəhmət.
Köhnəlməmiş xarabadır Təzəkənd,

Daşkənd, Başkənddaşsız, başsızqoyuldu,
Paşakəndinpaşalarısıyüldü. [4, 37]
Göyçəgölü, haycinsindəyoxqürur,
Kilsədesə, yaxşınəvaruçur.
Hoqqalarıyalantarixuydurur,
Adsökəninəxlaqındannəqanaq?
Ağbulaq – «Aypyuraq», Dərə – «Daranaq» [4, 37].

Onomastik vahidlərlə təcəssüm etdirilən müqəddəs Vətən nisgili hicranlı misralarda həsrətli duyğular oyadır. Hər birkənd adı qəzəbli nida kimi səslənir, zərif və kövrək xatirələrə dönüb coşqun və üsyankar haraya çevrilir, kədərli nəğmə kimi könüllərdə əks-səda verir. Bu dərd hər bir oykonim sözlə, hər kəlmədə təzələnir, poetik ovqat kövrək intonasiya üzərində köklənir, ulu yanğıclar, işıqlı amallar, ayrılıqdan doğan iztirablar müəllifin ürəyindən həzin bir piçilti kimi keçir. Onomastik vahidlərin törətdiyi kədərli və hüznlü notlarının zəngin çalarları ilə müəllif özünün saf və təmiz niyyətlərini, həyəcanlarını səmimiyyətlə bürüzə verir. Yer-yurd adları bir-birini əvəz etdikcə misraların sehrinə düşüb yanğılı bir həsrətlə düşmən tapdağı altında qalan ana torpağın – parçalanmış, doğranmış Azərbaycanın faciəsini yenidən yaşayıraq. Bəbəklərimizdə parıldayan gümüşü yaşlar Göyçə gölünün dupduru sularına qatışmaq arzusu ilə çağlayıb daşır. Göyçə gölü sanki ayrılığa dözməyib didərginlərin həsrətli gözlərinə köçərək üzü vətənə doğru olanların yanaqlarında inciyə dönür:

Göyçəgölü, obanünlü, ucalı,
Vəlidağlı, Hətəmxanlı, Qulalı,
Çamırlı, Yarpızlı, Qanlı, Alçalı,
Bir vaxt Çaxırlıqənd, Nərmənlibaldı,
El köcdü Tüstülü tüstüsüz qaldı.[4, 37]
Göyçə gölü, niyə tökmür gözün yaş,
Niyə çökdü Böyük, Kiçik Dəlikdaş.
Baş açmadın Kərkibaş, Kəsikbaş,
Dəli qardaş doğma üçün darıxan,
Harda qaldı Kosaməmməd, Sarıxan? [4, 37]

Toponimlərin hər biri ulularımızın yadigar qoyub getdiyi söz abidələri kimi həm duyğulara qanad verir, həm də qəlbimizi dara çekir. Söz sənətkarı sanki işgal altında olan tarixi yurdumuzun poetik xəritəsini bədii sözlə yaratmaq istəyir. Dərhal hiss olunur ki, romantik xəyalların qanadları müəllifin doğulduğu müqəddəs məkanın üzərində heç vaxt yorulmur. Bütün hallarda şair təxəyyülünün uçuş nöqtəsi ana torpaqdır – Göyçədir, Göyçənin ulularımızın təməlini qoymuş Kərkibaşdır, Qanlıdır, Kəsəməndir, Tüstülüdür, Yarpızlıdır, Qızılvəngdir, Mədinədir, Ağqaladır, Nərədüzüdür, Ördəklidir...

Doğma yurdun indi yetim qalan kəndlərinin adlarını xatırladıqca müəllifin ürəyi bahar buludları kimi dolur, toponimləri leysan yağışı kimi misralara səpələyir:

Göyçəgölü, anırsammı Alını?
Tapdallanmış məzarının halını,
Miras qoydu qızıl sözün balını,
Həsrətdən Qızılvəng alışib yanır,
Sitəmdən Əyrivəng küskün dayanır.
Göyçə gölü, həsrət bağrimi dəldi,
Qoşabulaq min zəmzəmə bədəldi.
Gödək bulağın da dili gördəldi,
Qotur bulağa çirk ziyilli haydan,
Ağbulağa ağlıq günəşdən, aydın.
Göyçə gölü, Dərənin baxtı yatmış,
Babacan sevənin daşını atmış,
Cil tutqun, Ardaniş qaşını çatmış,
Pəmbək düşməz pəmbəklinin dilindən,
Uçdu yuvasından, köcdü elindən. [4, 39]

M.Hüseynovun poetik nümunələrində ən dərin, ən romantik xəyalın yuvası, sevinci, nə vəsi itirilmiş torpaqlardır. Doğma torpaqla bağlı onomastik obrazların hamısı canlı həyatın, xatırələrin, ümidişlərin komponentləridir. Gözlərdənuzaq, könüllərə yaxın obaların obrazı müəllifin sehirli sözü ilə xəyal güzgüsündə canlanan vətənimizin əksidir. Şairin onomastik vahidləri poetikləşdirən vətən məhəbbəti, yad əllərə keçmiş torpaq qısqanlığı, bağımızın başında sizlayan ağrıların şəffaf ifadəsidir, lirik ovqatın, lirik təfəkkürün özünəməxsus uğurudur.

İtirilmiş vətən mövzusunda yazılan əsərlərdə işlədilən onomastik leksikanın estetik təsir qüvvəsi xüsusi maraq doğurur. Əzablı bir kədərdən doğan bu əsərdə onomastik vahidlər olduqca həzin və təsirli səslənmə çalarları kəsb edir. Onomastik leksikanın yaratdığı qəmli motivlər şairin və oxucunun mənəvi aləminin, lirik düşüncə tərzinin, vətəndaş şüurunun üzvi tərkib hissəsinə çevirilir. Ümumiyyətlə, yağı tapdağında inildəyən vətən torpağına qovuşmaqla itirilmiş daxili rahatlığını tapmaq istəyi əsərin məzmunundan qızıl xətt kimi keçir. Düşmənə nifret bəzən haylara aid antroponimlərin işləkliyinə də yol açır:

Göyçə gölü, ədalət yox divanda,
Qızışdırır Con Kerridə, İsfanda,
ASALA-sı Siriyada, Livanda,
Paris çubuğundan özünü qoru,
Subuqla başlanır erməni xoru. [4, 56]
Göyçə gölü, Sumbat Babəkə ilan
Yefrem Səttərxanı arxadan vuran,

Bağramyanlar Həzimizə tor quran,
Varmı bir başbilən bunuanası?
Xaç çəkəndi gəlini, qızı, anası. [4, 54]

Dədəm Qorqudun, qədim oğuz türklərinin ruhunu yaşıdan Göycə onomastikasını bədii söz süzgəcindən keçirən müəllif onlardan şair düşüncəsinin adı ifadəçisi deyil, onların ifadə imkanları ilə canlanan fikirin daşıyıcısı kimi kontekstdə şeirləşdirmişdir. Söz sənətkarının yaradıcılıq prizmasından sözünlən real həyat lövhələrinin, canlı insan duyğularının, soşqun ehtirasların – bir sözlə, böyük bir poetika ləmin dayağına çevrilmişdir. Antroponim, toponim, oykonim və digər onomastik vahidlərin təsvirdə yaratdığı üslubi zənginlik bədii sözün estetik keyfiyyətlərini inkişaf etdirməyə təkan vermişdir. Digər tərəfdən nümunələr belə bir fikri təlqin edir ki, onomastik vahidlərə üslubi rənginə görə yanaşma yaradıcılıq laboratoriyasının əsas sırrını əyanıləşdirir, üslubi təravətin söz duyumundan nəşət etdiyini bir daha təsdiqləyir. Bununla belə onomastik leksikanın törətdiyi üslubi təravət bədii əsərin forması ilə məhdudlaşdırır, o, sözün tam və həqiqi mənasında poetik formanın canlandırıldığı məzmunun ideya-estetik dəyərlərini də müəyyənləşdirir.

NƏTİCƏ: Yekun olaraq vurğulamaq yerinə düşər ki, indi «Ermənistən» adlandırılın Qərbi Azərbaycandan köçürmə adı ilə Moskvaya arxalanıb «mədəni» üsullarla deportasiya etsələr də, yaxın keçmişimizdə baş verən Qarabağ savaşında isə bütün ərazini yağmalarda, bu ərazinin tarixi onomastikası bir daha sübut edir ki, bu qaraçı tayfası aborigen yox, gəlmədir. Onlartorpaqlarızorakarlıqlazəbtetdiklərikimi, oradan türk izlərini silmək üçün coğrafi adları da dəyişdirirlər. N.K.Türk özünün yazdığını kimi, «1928-1929-cu illərdə türk-rus müharibəsindən sonra Doğu Anadoluya gələn Eli Smith adlı erməni Türkomanıya//Türkmən ölkəsi adını Armeniya adı ilə dəyişmişdir»[7, 9]. Haqqında danışdığımız bədii nümunələrdəki coğrafi adların milli mənsubiyyəti bu fikri bir daha təsdiqləyir.

Ədəbiyyat

1. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli topominlərin izahlı lüğəti. Bakı: Oğuzeli, 1998, 453 s.
2. Hüseynov M. Göycə nisgili, Şorcı xiffəti. Bakı: Elmvətəhsil, 2014, 190 s.
3. Hüseynov M. Göycə gölü. Bakı: Elm və təhsil, 2015, 84 s.
4. Hüseynov M. Göycə həsrətinə həsrət qalaydım. Bakı: Elm və təhsil, 2017, 150 s.
5. Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Bakı: Maarif, 1988, 596 s.
6. Qurbanov A.M. Poetik onomastika. Bakı: API, 1986, 40 s.

7. Türközü N.K. Türkmen ölkesi. Ankara, Türk Kültürünyü Araştırma Enstitüsü, 1985, 84 s.
8. Tanrıverdi Ə.V. Göyçə gölü, göy gözündə gözüm var. «Kredo», 29 yanvar 2016-ciil
9. Bədəlzadə A., Hüseynov M. Elmi və poetik təfəkkürün parlaq işığı. Bakı: Elm və təhsil, 2018, 104 s.